

**İNFORMATİKA****UDK 622.276.1/4.001.57****TÜKƏNMƏ REJİMLİ QEYRİ-BİRCİNS QAZKONDENSAT  
LAYININ SÜZÜLMƏ-TUTUM PARAMETRLƏRİNİN  
İDENTİFİKASIYALI TƏYİNİ****M.S.XƏLİЛОV***Bakı Dövlət Universiteti  
khalilov\_mubariz@mail.ru*

*Təqdim olunan işdə tükənmə rejimli qeyri-bircins qazkondensat layının süzülmə-tutum parametrlərinin identifikasiyalı təyini tədqiq olunmuşdur.*

**Açar sözlər:** qeyri-bircins, qaz-kondensat, lay, identifikasiya, parameter.

Karbohidrogen yataqlarının məhsuldar horizontları, bir qayda olaraq, mürəkkəb bir quruluşa malikdir və onun kollektor xassələri layın həm kəsilişi üzrə həm də onun uzunluq sahəsi üzrə dəyişir. Layın işlənilməsinin texnoloji göstəricilərinin proqnozlaşdırılması onun qeyri-bircinsliliyindən kəskin asılıdır. Buna görə də onların mümkün təyini məsələsi karbohidrogen yataqların işlənməsi nəzəriyyəsi və praktikasının vacib problemlərindəndir.

Fərz edək ki, keçirməz səthlərlə məhdudlanan  $R_k$  radiuslu  $H$  hündürlüklü qeyri-bircins lay onu tam açan  $r_c$  radiuslu hasilat quyusu  $p_c(z, t)$  quyudibi təzyiqi ilə işləyir. İşlənilməyə qədər layın başlangıç təzyiqi və kondensatlaşdırılmışlığı uyğun olaraq  $p_0$ ,  $S_{k0}$  qəbul edilir. Lay üzrə  $p(r, z, t)$  təzyiqinin və digər fiziki parametrlərin tapılması tələb olunur.

Məsələ aşağıdakı tənliklər sisteminin həllinə gətirilir [9-13]:

$$\begin{aligned} \frac{1}{r} \frac{\partial}{\partial r} \left\{ rk(r, z) \left( \frac{F_e(s_e)p\beta[1 - c(p)\bar{\gamma}(p)]}{\mu_e(p)z(p)p_{at}} + \frac{F_k(s_k)S_k(p)}{\mu_k(p)a_k(p)} \right) \frac{\partial p}{\partial r} \right\} + \\ + \frac{\partial}{\partial z} \left\{ k(r, z) \left( \frac{kF_e(s_e)p\beta[1 - c(p)\bar{\gamma}(p)]}{\mu_e(p)z(p)p_{at}} + \frac{kF_k(s_k)S_k(p)}{\mu_k(p)a_k(p)} \right) \frac{\partial p}{\partial z} \right\} = \end{aligned}$$

$$= \frac{\partial}{\partial t} \left\{ m \left( \frac{(1-s_k)p\beta}{z(p)p_{at}} [1 - c(p)\bar{\gamma}(p)] + s_k \frac{S_k(p)}{a_k(p)} \right) \right\}, \quad (r, z) \in D, \quad t \in (0, T), \quad (1)$$

$$\begin{aligned} & \frac{1}{r} \frac{\partial}{\partial r} \left\{ rk(r, z) \left( \frac{F_k(s_k)}{\mu_k(p)a_k(p)} + \frac{F_e(s_e)c(p)\beta}{\mu_e(p)z(p)p_{at}} \right) \frac{\partial p}{\partial r} \right\} + \\ & + \frac{\partial}{\partial z} \left\{ k(r, z) \left( \frac{kF_k(\rho_k)}{\mu_k(p)a_k(p)} + \frac{kF_e(\rho_k)pc(p)\beta}{\mu_e(p)z(p)p_{at}} \right) \frac{\partial p}{\partial z} \right\} = \\ & = \frac{\partial}{\partial t} \left\{ m \left( \frac{s_k}{a_k(p)} + (1-s_k) \frac{p\beta c(p)}{z(p)p_{at}} \right) \right\}, \quad (r, z) \in D, \quad t \in (0, T), \end{aligned} \quad (2)$$

$$p(r, z, t)|_{t=0} = p_0, \quad s_k(r, z, t)|_{t=0} = 0, \quad (r, z) \in D, \quad (3)$$

$$p(r, z, t)|_{r=r_c} = p_c(z, t), \quad t \in (0, T), \quad (4)$$

$$\frac{\partial p(r, z, t)}{\partial r}|_{r=R_k} = 0, \quad \frac{\partial p(r, z, t)}{\partial z}|_{z=0; H} = 0, \quad t \in (0, T), \quad (5)$$

burada  $k(r, z)$  -layın keçiriciliyinin həm en kəsiyi, həm də sahəsi üzrə qeyri-bircinsliliyini təsvir edir. Digər parametrlər isə əvvəlki paraqraflardan məlumdur.

$k(r, z)$ -məlum olduqda  $p(x, z, t)$ ,  $s_k(x, z, t)$  həllərinin (1)-(5) şərtləri da-xilində tapılması üçün aşağıdakı sonlu fərqlər sxemindən istifadə edilir:

$$\begin{aligned} & e^{-2x_i} \left\{ \frac{1}{\Delta x_i} \left[ k_{i+1/2, j}^n \cdot \Psi_{i+1/2, j}^{n+1} \frac{p_{i+1, j}^{n+1} - p_{i, j}^{n+1}}{\Delta x_{i+1/2}} - k_{i-1/2, j}^n \cdot \Psi_{i-1/2, j}^{n+1} \frac{p_{i, j}^{n+1} - p_{i-1, j}^{n+1}}{\Delta x_{i-1/2}} \right] \right\} + \\ & + \frac{1}{\Delta z_j} \left[ k_{i, j+1/2}^n \cdot \Psi_{i, j+1/2}^{n+1} \frac{p_{i, j+1}^{n+1} - p_{i, j}^{n+1}}{\Delta z_{j+1/2}} - k_{i, j-1/2}^n \cdot \Psi_{i, j-1/2}^{n+1} \frac{p_{i, j}^{n+1} - p_{i, j-1}^{n+1}}{\Delta z_{j-1/2}} \right] - \\ & - A_{i, j}^n \left\{ e^{-2x_i} \left[ \frac{1}{\Delta x_i} \left( k_{i+1/2, j}^n \cdot \Phi_{i+1/2, j}^{n+1} \frac{p_{i+1, j}^{n+1} - p_{i, j}^{n+1}}{\Delta x_{i+1/2}} - k_{i-1/2, j}^n \cdot \Phi_{i-1/2, j}^{n+1} \frac{p_{i, j}^{n+1} - p_{i-1, j}^{n+1}}{\Delta x_{i-1/2}} \right) \right] + \right. \\ & \left. + \frac{1}{\Delta z_j} \left[ k_{i, j+1/2}^n \cdot \Phi_{i, j+1/2}^{n+1} \frac{p_{i, j+1}^{n+1} - p_{i, j}^{n+1}}{\Delta z_{j+1/2}} - k_{i, j-1/2}^n \cdot \Phi_{i, j-1/2}^{n+1} \frac{p_{i, j}^{n+1} - p_{i, j-1}^{n+1}}{\Delta z_{j-1/2}} \right] \right\} = \\ & = [(Q'_{i, j} - A_{i, j}^n M'_{i, j}) + s_{k, i, j} (N'_{i, j} - A_{i, j}^n B'_{i, j})] \frac{p_{i, j}^{n+1} - p_{i, j}^n}{\Delta \tau}, \end{aligned} \quad (6)$$

$$\begin{aligned}
& e^{-2x_i} \left\{ \frac{1}{\Delta x_i} \left[ k_{i+1/2,j}^n \cdot \Phi_{i+1/2,j}^{n+1} \frac{p_{i+1,j}^{n+1} - p_{i,j}^{n+1}}{\Delta x_{i+1/2}} - k_{i-1/2,j}^n \cdot \Phi_{i-1/2} \cdot \frac{p_{i,j}^{n+1} - p_{i-1,j}^{n+1}}{\Delta x_{i-1/2}} \right] \right\} + \\
& + \frac{1}{\Delta z_j} \left[ k_{i,j+1/2}^n \cdot \Phi_{i,j+1/2}^{n+1} \frac{p_{i,j+1}^{n+1} - p_{i,j}^{n+1}}{\Delta z_{j+1/2}} - k_{i,j-1/2}^n \cdot \Phi_{i,j-1/2}^{n+1} \cdot \frac{p_{i,j}^{n+1} - p_{i,j-1}^{n+1}}{\Delta z_{j-1/2}} \right] - \\
& - \left[ M_{i,j}^n + s_{ki,j}^n B_{i,j}' \right] \frac{p_{i,j}^{n+1} - p_{i,j}^n}{\Delta \tau} = B_{i,j}^n \frac{s_{ki,j}^{n+1} - s_{ki,j}^n}{\Delta \tau}, \tag{7}
\end{aligned}$$

$$p_{i,j}^0 = p_{0i,j}, \quad s_{ki,j}^0 = s_{k0} = 0, \quad i = \overline{0, N_x}, \quad j = \overline{0, N_z}, \tag{8}$$

$$p_{0,j}^n = p_{cj}^n, \quad j = \overline{0, N_z}, \tag{9}$$

$$p_{N_x,j}^n = p_{N_x,j}; \quad p_{i,0}^n = p_{i,1}^n; \quad p_{i,N_z}^n = p_{i,N_z}; \quad i = \overline{1, N_x}, \tag{10}$$

burada

$$\begin{aligned}
\Psi(p, s_k) &= \left[ \frac{F_\varepsilon(s_\varepsilon)p\beta[1-C(p)\gamma(p)]}{\mu_\varepsilon(p)z(p)p_{at}} + \frac{F_k(s_k)S_k(p)}{\mu_k(p)a_k(p)} \right], \\
\Phi(p, s_k) &= \left[ \frac{F_\varepsilon(s_\varepsilon)pC(p)\beta}{\mu_\varepsilon(p)z(p)p_{at}} + \frac{F_k(s_k)}{\mu_k(p)a_k(p)} \right], \\
B(p) &= m \left[ \frac{1}{a_k(p)} - \frac{p\beta c(p)}{z(p)p_{at}} \right], \quad M(p) = m \frac{p\beta c(p)}{z(p)p_{at}}, \\
N(p) &= m \left[ \frac{S_k(p)}{a_k(p)} - \frac{p\beta[1-c(p)\bar{\gamma}(p)]}{z(p)p_{at}} \right], \quad Q(p) = m \frac{p\beta[1-c(p)\gamma(p)]}{z(p)p_{at}}, \\
A(p) &= \frac{N(p)}{B(p)}, \quad x = \ln r, x_c = \ln r_c, x_k = \ln R_k,
\end{aligned}$$

$$(x_i, z_j, t_n) = (x_i, 0 = x_0 < x_1 < \dots < x_{N_x} = L_x,$$

$$z_j, 0 = z_0 < z_1 < \dots < z_{N_z} = L_z, \quad t_n, 0 = t_0 < t_1 < \dots < t_{N_\tau} = T),$$

$$L_x, L_z - \text{layın mütləq ölçüləri}, \quad \Delta \tau = \frac{t_n}{n}, \quad n = 1, 2, 3, \dots, N_\tau,$$

$$x_{i+1/2} = x_i + \frac{1}{2} \Delta x_{i+1/2}, \quad \Delta x_{i+1/2} = x_{i+1} - x_i, \quad i = \overline{1, N_x}, \quad z_{j+1/2} = z_j + \frac{1}{2} \Delta z_{j+1/2},$$

$$\Delta z_{j+1/2} = z_{j+1} - z_j, \quad j = \overline{1, N_z}, \quad \Delta x_i = \frac{1}{2} (\Delta x_{i+1/2} + \Delta x_{i-1/2}), \quad i = \overline{0, N_x};$$

$$x_1 = 0, \quad x_{N_x 1} = x_k, \quad N_x 1 = N_x + 1, \quad \Delta z_j = \frac{1}{2} (\Delta z_{j+1/2} + \Delta z_{j-1/2}),$$

$$j = \overline{0, N_z}; \quad z_1 = 0, \quad z_{N_z 1} = H, \quad N_z 1 = N_z + 1,$$

$$\begin{aligned}\Phi_{i,j}^{n+1} &= C_{1i,j}^{n+1} F_{2i,j}^n + C_{2i,j}^{n+1} F_{ki,j}^n, \quad \Psi_{i,j}^{n+1} = C_{3i,j}^{n+1} F_{\alpha ij}^n + C_{4i,j}^{n+1} F_{ki,j}^n, \\ C_{1i,j}^{n+1} &= \frac{p_{i,j}^{n+1} c(p_{i,j}^{n+1}) \beta}{\mu_e(p_{i,j}^{n+1}) z(p_{i,j}^{n+1})}, \quad C_{2i,j}^{n+1} = \frac{1}{\mu_k(p_{i,j}^{n+1}) a_k(p_{i,j}^{n+1})}, \\ C_{3i,j}^{n+1} &= \frac{p_{i,j}^{n+1} [1 - c(p_{i,j}^{n+1}) \bar{\gamma}(p_{i,j}^{n+1})] \beta}{\mu_e(p_{i,j}^{n+1}) z(p_{i,j}^{n+1})}, \quad C_{4i,j}^{n+1} = \frac{S_k(p_{i,j}^{n+1})}{\mu_k(p_{i,j}^{n+1}) a_k(p_{i,j}^{n+1})}.\end{aligned}$$

Layın keçiriciliyinə görə qeyri-bircinsliliyini təyin etmək üçün (1)-(5) tənliklər sisteminə əlavə olaraq

$$2\pi \int_0^H k(x,z)(\Psi(p,\rho_k) + \Phi(p,\rho_k)) \frac{\partial p}{\partial x} \Big|_{x=x_c} dz = Q_c(t), \quad r = e^x, \quad t \in (0,T), \quad (11)$$

şərti qoşulmalıdır.

(1)-(5), (11) tərs məsələdir və onun effektiv və dayanıqlı həll üsulunun işlənilməsi üçün onu ekvivalent variyasiya məsələsinə çevirmək (transfer etmək) lazımdır. Bu cür yanaşma uyğun tərs məsələni şərti ekstremum məsələsinə, xüsusi halda

$$J(u) = \int_0^T \left[ \int_0^H 2\pi k(x,z)(\Psi(p,\rho_k) + \Phi(p,\rho_k)) \frac{\partial p}{\partial x} \Big|_{x=x_c} dz - Q_c(t) \right]^2 dt \quad (12)$$

funksionalının (1)-(5) şərtləri daxilində minimumuna gətirir.

Praktiki nöqtəyi-nəzərdən lay keçiriciliyinin layın hündürlüyü üzrə (şəquli kəsiyi üzrə) dəyişməsinin təyini əhəmiyyətli məsələlərdəndir.  $k(r,z)$  parametri üçün

$$k(r,z) = k(z) = k_0 e^{bz/H}, \quad (13)$$

nəzəri asılılığı istifadə edilə bilər [1-9]. Burada  $H$  - məhsuldar layın ümumi hündürlüyü,  $b$  - keçiriciliyin maksimal  $k_{\max}$  qiymətinin onun minimal  $k_0$  qiymətinə nisbətinin loqarifmidir.

(12) funksionalının minimumunun tapılması üçün qradiyentlər üsulundan istifadə edilir.

Təklif olunan hesablama sxemi və alqoritmi əsasında ədədi eksperimentlər aparılmışdır. Alınan həllin etalon olaraq etibarlılığını yoxlamaq üçün qazkondensat quyusunun sabit təzyiqlə istismara buraxılmasının düz məsələsinin həllinin tapılmasına baxılmış və nəticədə uyğun tərs məsələ həll edilmişdir.

Düz məsələ aşağıdakı ilkin verilənlər əsasında həll edilmişdir:

$$r_c = 0.1m, R_k = 900m, H = 40m, p_0 = 45 MPa, p_c(z,t) = p_k(t) - \delta, \delta = 1,5 MPa$$

$$m = 0.192, \quad b = 4.38, \quad k_0 = 0.037 \text{ mkm}^2$$

Qazkondensat sisteminin fiziki xassələrini təsvir edən parametrlərin təzyiqdən və fazalara görə nisbi keçiriciliklərin kondensatla doymadan asılılığı altıncı fəslin ikinci paraqrafında daxil edilən formaya uyğun seçilmişdir.

Hesablama nəticələri cədvəl 1-3-də təqdim edilmişdir. Cədvəl 1-də  $p_c(z,t)$  şərti daxilində keciriciliyə görə qeyri-bircinslilik (13) şəklində seçilidikdə  $b$  və  $k_0$ -in konkret qəbul olunmuş qiymətlərində quyunun  $Q_c(t)$  hasilatının işlənilmə zamanından asılılığı gətirilmişdir. Identifikasiya məsələsi isə  $Q_c(t)$  və  $p_c(z,t)$  verilənlərinə görə qeyd olunan  $b$  və  $k_0$  əmsallarının qiymətlərinin bərpa olunmasına gətirilmişdir.

Identifikasiya məsələsinin  $b = 4.38$ , və  $k_0 = 0.18 \text{ m km}^2$  başlangıç qiymətlərinə uygun hesablama nəticələri cədvəl 2 -də gətirilmişdir.  $b$  və  $k_0$ -in tapılan hesablama qiymətlərində ilkin verilən məlumatlar əsasında yenidən düz məsələ həll edilmiş və nəticələr cədvəl 3 -də təqdim edilmişdir.

Qeyri-bircins layın identifikasiya olunan parametrlərinin alınan qiymətləri quyunun məhsuldarlığının zamana görə proqnoz məlumatlarının böyük dəqiqliklə dəyişməsini təmin edir. Bu da təklif olunan identifikasiya üsulunun yüksək dəqiqliyini göstərir.

Cədvəl 1

#### Quyunun debitinin işlənilmə müddətindən asılılığı

$t, \text{ gün}$	10	100	500	1000	2000
$Q_c(t) \cdot 10^3 \text{ m}^3 / \text{gün}$	941,75	867,65	756,95	683,95	621,7

Cədvəl 2

#### $b$ və $k_0$ parametrlərinin identifikasiyası

Parametrlər	Dəqiq qiyməti	Hesablanma qiyməti
$b$	4.38	4.35
$k_0$	0.037	0.0373

Cədvəl 3

#### $b$ və $k_0$ parametrlərinin müxtəlif qiymətlərində quyunun debitinin işlənilmə müddətinə görə dəyişməsi

İşlənilmə müddəti, gün	$Q_c(t) \cdot 10^3 \text{ m}^3 / \text{gün}$	
	$k_0 = 0.037; b = 4.38$	$k_0 = 0.0374; b = 4.35$
10	941,75	941,42
100	867,65	867,57
500	756,95	756,83
1000	683,95	684,03
2000	621,7	621,54

## Nəticə

Qeyri-bircins qazkondensat layının parametrlərinin təklif olunan iden-tifikasiya üsulu quyunun məhsuldarlığının işlənilmə müddətinə görə dəyiş-məsinin proqnozunda yüksək dəqiqliyi təmin edir.

## ƏDƏBİYYAT

1. Абасов М.Т., Стреков А.С., Эфендиев Г.М. Повышение эффективности ограничения водопритоков в нефтяных скважинах. Баку: Nafta-Press, 2009, 256 с.
2. Азиз Х., Сеттари Э. Математическое моделирование пластовых систем: Пер. с английского. М.: Недра, 1982, 407 с.
3. Ентов В.М., Зазовский А.Ф.Гидродинамика процессов повышения нефтеотдачи. М.: Недра, 1989, 232с.
4. Старковский В.А.Обоснование технологии селективной изоляции притока воды в добывающих скважинах на нефтяных месторождениях композициями на основе щелочных слизистых гелей: Автореферат дис. канд.тех.наук. ОАО “ВНИИнефть”, 2013, 25 с.
5. Фейзуллаев Х.А. Особенности влияния неоднородности коллектора на процесс обработки призабойных зон газоконденсатных скважин “сухим” газом // Изв. НАН Азерб., серия Наук о Земле, 2008, №3, с.43-51
6. Фейзуллаев Х.А., Халилов М.С., Кулиев Э.А., Магеррамов С.Д. Моделирование газового воздействия на газоконденсатный пласт на завершающей стадии разработки // Автоматизация, телемеханизация и связь в нефтяной промышленности. Москва ОАО, ВНИОЭНГ, М., 2018, №8, с.48-52
7. Зайдель Я.М. Исследование методом « частиц в ячейке» процесса переноса химреагентов в неоднородных пластах / Тезисы докладов Всесоюзного семинара “Современные проблемы и математические методы теории фильтрации”. М.: Недра, 1984, с.56-57
8. Feyzullayev Kh.A., Khalilov M.S. Identification of heterogeneous stratum parameters in gas-condensate mixture filtration. 18<sup>th</sup>IFAC CONFERENCE on Texnolocy Culture and International Stability/ Baku 2018, 13-15 september, 51-30(2018) pp.27-30 (Springer.Elsever)(TomsonRoyter)
9. Яковлев В. В., Калугин А. Ю. Увеличение коэффициента конденсатоизвлечения на газоконденсатных месторождениях при различных режимах разработки на основании математического моделирования//Техника и технологии, 2012, с.42-47
10. Яковлев В. В., Калугин А. Ю. Увеличение коэффициента конденсатоизвлечения на газоконденсатных месторождениях при различных режимах разработки на основании математического моделирования//Техника и технологии, 2012, с.42-47
11. Feyzullayev Kh.A., Khalilov M.S. Identification of heterogeneous stratum parameters in gas-condensate mixture filtration. 18<sup>th</sup>IFAC CONFERENCE on Texnolocy Culture and International Stability/ Baku 2018, 13-15 september, 51-30(2018) pp.27-30 (Springer.Elsever)(TomsonRoyter)
12. Зайдель Я.М. Исследование методом « частиц в ячейке» процесса переноса химреагентов в неоднородных пластах / Тезисы докладов Всесоюзного семинара “Современные проблемы и математические методы теории фильтрации”. М.: Недра, 1984, с.56-57.

# **ИДЕНТИФИКАЦИЯ ПАРАМЕТРОВ НЕОДНОРОДНЫХ ГАЗОКОНДЕНСАТНЫХ ПЛАСТОВ В РЕЖИМЕ ИСТОЩЕНИЯ**

**М.С.ХАЛИЛОВ**

## **РЕЗЮМЕ**

В представленной работе исследуется идентификационное определение фильтрационно-емкостных параметров неоднородного газоконденсатного пласта с режимом истощения.

**Ключевые слова:** неоднородность, газоконденсат, пласт, идентификация, параметр.

## **IDENTIFICATION OF PARAMETERS OF INHOMOGENEOUS GAS-CONDENSATE FORMATIONS IN DEPLETION MODE**

**M.S.KHALİLOV**

## **SUMMARY**

In the presented work, the identification determination of the reservoir parameters of a heterogeneous gas condensate formation with a depletion mode is investigated.

**Key words:** heterogeneity, gas condensate, reservoir, identification, parameter.